

KİTABİ-DƏDƏ QORQUD ABİDƏSİNDE OĞUZ ELLƏRİNİN ADƏT-ƏNƏNƏLƏRİ VƏ ONLARIN AİLƏ VƏ İCTİMAİ HƏYATDA YERİ VƏ ROLU



**Yusif QAZIYEV,
Əməkdar müəllim**

(Əvvəli ötən saylarımda)

Bu baxımdan KDQ-nin «İç Oğuz Daş Oğuz ası olub, Beyrək olduğu boyunda and mətləbi daha dürüst ifadə edir, Beyrək ölümündən qorxmayaraq Aruz qoçanın təklifinə qarşı belə and içir:

«Mən Qazanın nemətini çox yemişəm,
Bilməsəm gözümə tursun!
Qaraqucda Qazlıq atına çox yilmişəm,
Bilməsəm mana tabut olsun!
Yaxşı qaftanların çox geymişəm,
Bilməsəm, kəfənim olsun.
Ala bargah otağına çox girmişəm,
Bilməzsəm, mana zindan olsun!

Mən Qazandan dönmərəm, bəll bilgil – dedi.

Kafırlar Qazan xana dustaqlıqda təklif edirlər ki, o, and içsin ki, bir daha kafir elinə yağılığa gəlməyəcəksə, onu dustaqlıqdan buraxacaqlar.

Qazan xan andin müqəddəsliyini nəzərə alaraq yalandan and içmək istəmir. O, dolayısıyla belə and içir: «Vallah, billah, doğru yolu görər ikən əyri yoldan gəlməyəyin» (D – 276).

«Uşun qoca oğlu Səgrək boyunda Səgrək saydığı varlıqa-qılıcına and içir. Əhvalat belə olur: Toy günü o, qılıcını gərdəkdə qızla özünün arasına qoydu. Qız deyir: «Qılıcın geydir, yigit, murad ver, marad al, sarıyalım!».

Lakin qabaqda deyildiyi kimi cavab olaraq Səgrək deyir: «Məro qavat qızı, mən qılıcımı doğranayım, oxumasan ulayım! Oğlum doğmasın, doğarsa, on yaşına varmasun, ağamın yüzün görmeyincə, ölmüş isə, qanın almayıncı bu gərdəkə girərsəm!» Qılıncı bağlı «Qanlı qoca oğlu Qanturalı boyunda da rast gəlinir. Ata-anasının üzünü görmeyincə Selcanla bir yastığa baş qoymayağı bildirmək üçün qanturalı qılıncı and içir. Belə bir andicmə şəklinə «Qambörənin oğlu Bamsı Beyrək boy»unda da rast gəlinir. Beyrəyin qazamatdan qurtarmasına kafirin qızı yardımçı olur. Bunun müqabilində Beyrək qızı Oğuzda and içir.

Yeri gəlmışkən, Oğuzlar anda tabe idilər, and müqəddəs idi, onu basmaq (andı pozmaq) fəlakət sayılır. Elə tədqiqatçılar Beyrəyin ölümün onun Təkur qızının verdiyi andla bağlayırlar. Yeri gəlmışkən, Oğuzlar anda tabe idilər, and müqəddəs idi, onu Üçüncü boyda qılınc altından keçməkə sadıqlik andı içmə də vardır. Yalancı oğlu Yalancıq Beyrəyin qılıncının altından keçməkə ona sadiq olacaqına and içir.

Birinci boyda – «Dirsə xan oğlu Buğac boyu»nda Dirsə xanın xanımı oğlunun avdan qayıtmadığı bilincə orı Dirsə xana üz tutaraq belə and içir:

Yaralanıb Qazlıq atımdan enməyincə,
Yenümlə olca qanım silməyincə,
Qol-bud olub yer üstüne düşməyincə,
Yalnuz oğul yollarından dönməyəyim. (D – 25).

Beləliklə, adət-ənənələri haqqında aşağıdakılardı deyik olar:

1. Oğuz elində adət-ənənələrdən biri beşikkortmə adəti idi. Bu adət sonralardan özünü doğrultmasa da

oğuzların hazırkı xələflərində davam etdirənlər vardır. Oğuzlarda beşikkortmə adət halına keçmiş, sanki o qanuni bir şey kimi hesab edilirdi. Bu iş son nəticəyə qədər gözlənilirdi və axırdı toy edilirdi. Bu işi biz das-tanda Beyrək və Baniçəyin obrazında görürük.

2. Beşikkortmə ilə yanaşı nişanlanmış qız və oğu təsadüfi hallardan başqa (ölüm, əsirlilikdə həlak olmaq, əsirlilikdə ölüm boyu qalmaq) məhəbbətlərinin fanatiki olurdular. Bu uğurda hər-hansı bir hadisə, faciə baş ve-rərsə, son nəticə gözlənilirdi. Dastanda deyilir ki, toy ərəfəsində kafırlar tərəfindən Bamsı Beyrək otuz doq-quz igidi ilə Əsir götürür. Bu müddətdə nə Baniçək ərə getmək barəsində düşünür, nə də kimsə onuna evlənmək, ona elçi göndərmək niyyətində olur. An-caq on altı il tamam olanda Baniçəyin qardaşı Deli Qacar xanı Bayındırın hüzuruna gəlib diz çökür və deyir ki, diri olsa, bu on altı ildə Beyrəkdən bir xə-bər çıxardı. Görünür, etnik ayınə uyğun olaraq bele şərt söyləyir: «Bir yigit olsa, dirisi xəbərün gəşərt söyləyir: «Bir yigit olsa, dirisi xəbərin götürsə, altun-aq-ca verordim. Ölüsü xəbərin götürənə qız qardaşım ve-rərdim» (D – 93). Burada iki hal vardır: 1). Hələ on altı il keçməsinə baxmayaqaraq, Beyrəyin diri xəbəri alınsa, yenə qadın gözleməlidir – buradan aydınlaşır ki, sadəcə İtkin üçün on altı il dözüb susmaq adətdir; 2). Öldü xəbəri məlum olarsa, ölenin qadını ərə get-məlidir.

Ərsiz qadının subay – bear (ərsiz – Y.Q.) qalması da Oğuz əxlaq normasına daxildir. Qadın adının hər de-di-qodudan qorunmasını Oğuz nəslə ailə-əxlaq normasında nəzərə alıb: subay qadın mütləq ərə getməlidir.

Yeri gəlmışkən, Oğuzların xələfi olan bugünkü qadınlarımız sələflərinin adət-ənənəsini davam etdirir. Qarabağ mühəribəsində həlak olan igidlerimizin həyat yoldaşları yaşıdan asılı olmayıaraq, ikinci dəfə evlənməyi lazımlı bilmirlər. Onlar həyat yoldaşlarının xatirələrini əziz tuturlar. Ərə getmək nadir hallarda olur.

Bununla yanaşı Alman-rus mühəribəsində (1941-1945-ci illər) həlak olanların yüz minlərlə azəri qadınları evlənmədilər, ailələrini yaşıtdılar. Onlardan nişanlı olan hələ ailə qurmayan bəzi cavan qızlar evlənmişlərsə də, qurduqları ailədə də keçmiş nişanlısının xatırəsini həm qəlblərində, həm də ailələrində yaşıtmışlar.

Məsələn, bu sətrlərin müəllifinin bacısı Əsmər 1938-c ildə xalası oğlu Oruca nişanlanmışdır. Oruc 1938-ci ilin payızında Sovet ordusu sıralarına getdi. 1941-ci ildə onun qara kağızı gəlsə də Əsmər 1952-ci ilə qədər onun yolunu gözlədi. Əsmər valideynlərinin və oğlan tərəfinin təkidi ilə ərə getdi. O, keçmiş nişanlısının xatırəsini yeni qurulmuş ailədə yaşıadırdı. Oruc tərəfindən ona göndərilmiş məktubları, foto-şəkilləri, hədiyyələri, həttə göndərilmiş parçanı muzeydə saxlanılan eksponat kimi saxlayırdı.

3. Adət-ənənələrdən olan tanışlıq oğuzarda əsas münasibət və ünsiyyət vasitəsi kimi mövcud olmuşdur. KDQ qəhrəmanları bir-birini tanımayanda hər-hansı bir vəziyyətdən asılı olaraq zaman və məkan daxilində tanış olmalı idilər. Bu tanışlıqda ilk önce boyu, soyu, kökü soruşulurdu. Tanışlıq ilk önce düşmənlə dö-yüşmədən əvvəl və digər situasiyalarda baş verirdi. Məsələn, Beyrəklə Baniçəyin ilk görüşləri bu baxımdan səciyyəvidir: «Çağirdilar, Beyrək gəldi. Baniçək yaşağlandı, xəbər sordu. Aydır: «Yigit gəlişin qandan», Beyrək aydır: «İç Oğuzdan!». «İç Oğuzda kimin nəsisən?» - dedi» (D – 78).

Oğuz elində adət-ənənələrdən biri də əlopəmə adəti olmuşdur ki, bu adət hələ də davam edir. Bu adəti KDQ boyalarında görürük; Bayındır xanın divanına gələn Bəkil görüş zamanı xanın əlini öpür. «Uzun qoca oğlu Səgrək boyu»nda Səgrək bir təsadüf nəticəsində Əgrək adlı qardaşı olduğunu və dustaqlıq olduğunu öyrənir. Əgrəki Səgrək azad edib, gətirir. Bəylər Əgrəki qarşılıyır. Anası Səgrəyə bildirir ki, sən də Oğuz bəylərinə qoşul, Əgrəki qarşılı! Və deyir:

«Ol yigidə yetdügində
Ağ-boz atın üzərindən yerə engil!
Əl qavşırıb, ol yigidə salam vergil!
Əlin öpüb, boynın quçgil!» (D – 258).

Elə qardaşı əsirlilikdən qurtarmışa yollananda da Səgrək ayrılıq anında ata-anasının əlini öpür. Qanturalı da valideynlərinin əllərindən öpüb Selcan xatunun arxasında gedir.

Boylarda əlopəmə adətinə çox yanaşılıb. Belə ki, ata dura-dura oğulun əlini öpmək ən až qəbahət sayılıb. «Qam Börənin oğlu Bamsı Beyrək boyu»nda kafırlər

ticarətdən qayıdan bəzirqanlar üstə basqın edib, mal-mülklərini əllərindən alırlar. Onların yardımına özünü yetirən Beyrək kafırları qılıncdan keçirir və malları bə-zirqanlara qaytarır. Amma öz kimliyini onlara bildirmir. Bəzirqanlar gəlib Baybörə bəy qarşısında baş endirib salam verdikləri vaxt: «Gördülər kim, ol yigit kim, baş kəsübdür, qan dökübdür. Baybörə bəgin sa-ğında oturar. Bəzirqanlar yürüdürlər, yigidin əlin öpdülər. Bunlar böylə edicək Baybörə bəyin acığı tutdu» .

KDQ-də bu da aydın olur ki, əgər bir kimsə özsəh-vini etiraf edib qarşısındakının əlini öpərsə, onun gü-nahindan keçilir. Ov mərasimində Bəkilin hünər və bacarığına şübhə ilə yanaşılır. Bunu təhqir sayan Bə-kil Bayındır və Qazan xandan küsüb Oğuzdan köçmək niyyətinə düşür. Məsələdən xəbər tutan Şöklü Məlik fürsəti əldən vermir. Bəkilin yurduna capğına hazırla-şır. Vəziyyəti belə görən Bəkil oğlunu yanına çağırıb deyir ki, oğul, dayanma salam vergil!

«Ağzı – dildən Bayındır salam vergil!

Bəglər bəgi olan Qazanın əlin öpgil!

«Ağ saqallu babanı bunlu», degil!

«Əlbətdə və ələbətdə Qazan bəg mana yetişsün dedi», - degil!

Gəlməz olsan, məmləkət bozulub xarab olur,
Qızım – gəlinim əsir getdi, bəllü bilgil! – dedi.

Əlöpmə ilə bağlı adətən hələlik yalnız KDQ-də rast gelinən bir məqamı da maraq doğurur. Kiçiklər böyükələrin əlindən, böyükələr də öz növbələrində onla-rın boyunlarından öpürərlər.

Abidənin X boyunda Səgrək yağılara üstün gəlir qardaşını qazamatdan qurtarır. «Qalqubanı iki qardaş quca-quca görüşdülər. Əgrək kiçik qardaşın boyun öpdi. Səgrək daxi ağasının əlin öpdi» (D – 270).

Eyni halın dastan XI (Salur Qazan tutsaq olub oğlı Uruz çığardığı boy) boyda da görülür. Uruz Oğuz bəyləri ilə birlikdə atası Qazan xanı dustaqlıqdan qur-tarmağa yollanır. Ele olur ki, kafırlar Qazanın özünü gələnlərlə cəngə çıxarırlar. Oğul düşmən qiyafəsində olan atasını tanımayıb zərbə endirmək istəyir. Qazan özünü nişan verəndə attan yerə enir, atasının əlini öpür. Qazan da, yerə enir, oğlanın boyunun öpür .

Bu sonuncu adət oğlanla qız arasında da olub. Yəni oğlan qızın boyununu, qız isə adaxlısının əlini öpüb.

Öğlanın qızın boyundan öpməyi VI boyda söylə-nilir. Qanlı Qoca oğlu Qanğturalın Selcan xatunun ar-xasında getməkdən çəkindirmək istəyir. Qanturalı isə cavabında bildirir:

«Gögle pəhlü uran qələlərin,
Qadir qoursa, yapam – yiqam.

Göz qocuban könül alan

Görklüsünin bonın öpəm» (D – 176).

Öğuz elində adət-ənənələrdən biri də muştuluq xə-bəri aparmaqdır. İntizarı, nigarançılığı çəkilən hər han-sı bir xəbəri gətirənə həmin xəbəri gözləyənin hədiyyə vermesi muştuluq adlanır. KDQ-də də adət-ənənə şəkli almış muştuluq istəməyə, muştuluq verməyə bir neçə dəfə rast gəlinir. Basat Oğuza qənim kəsilmiş Təpəözü öldürür və Bunlu qoca ilə Yapaqlı qoca bu şad xəbəri el-ulusa çatdırımağa tələsirlər.

Onlar ilkin olaraq Basatin atasını görüncə ona «Muştuluq! Oğlan Dəpəöz dəplədi», - deyirlər» (D – 234). Yaxud kafırları məğlub edən Əmrən atasının yanına muştuluq qoşuları gəndərər. «Usun qoca oğlu Səgrək boyu»nda qardaşı Əgrəki dustaqlıqdan qurtaran Səgrək gözaydınlığı xəbərini atasına bildirmək üçün çapar yolları. O, Usun qocaya yetişcə «Muştuluq! Gözün aydin! Oğulların ikisi bilə sağ-əsən gəldi» - dedilər.

Bu halda «Qambörənin oğlu Bamsı Beyrək boyu»nda da rast gəlinir. Beyrəyin əsirlilikdən qurtarıb toya gəlib çıxmazı, özünün kimliyini tanıtması sevincə yaradır. Buradakı qız-gəlinin hər biri şad xəbəri bəylərə çatdırıb muştuluq istəməyə tələsirlər. Qabaqda deyildiyi kimi Baniçək isə birbaşa qayınatası, qayınanasıgilə gəlir, Beyrəyin qayıtmasını söyləyib muştuluq istəyir.

Beyrəyin atası-anası cavab verir:

Qarşu yatan qara dağlar sana yaylaq olsun!

Sovuq-sovuq suları sana içət olsun!

Qulum – xəlayığım sana qırnaq olsun!

Şahbaz atlarım sana binət olsun!

Qatar-qatar dəvələrim sana yüklet olsun!

Ağayılda ağca qoyunum sana şülen olsun!

Altun-aqcəm sana xərcliq olsun!

Dünlüğü altun ban evim sana kölgə olsun!

Qara başım qurban olsun, sana gəlinciğüm! – dedi (D – 117, 118).